

**“DÖVLƏT İMTAHAN MƏRKƏZİ” PUBLİK
HÜQUQİ ŞƏXSİ**

**31 dekabr 2025-ci il tarixində bitən il üzrə
Konsolidasiya edilmiş maliyyə hesabatları və
Müstəqil Auditorun Hesabatı**

**KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ
EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI**
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

Aşağıdakı bəyanat, müstəqil auditorun hesabatında olan vəzifələr haqqında müddəalarla birgə oxunmalıdır və "Dövlət İmtahan Mərkəzi" Publik Hüquqi Şəxsinin (bundan sonra "Qrup") konsolidasiya edilmiş maliyyə hesabatları ilə əlaqədar rəhbərlik və müstəqil auditor arasında müvafiq vəzifə bölgüsünü əks etdirmək məqsədi daşıyır.

Rəhbərlik 31 dekabr 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə bitən il üzrə mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini əks etdirən Konsolidasiya edilmiş MHBS Mühasibat Uçotu Standartlarına uyğun Konsolidasiya edilmiş maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

MHBS Mühasibat Uçotu Standartlarına uyğun Konsolidasiya edilmiş maliyyə hesabatlarını hazırlayarkən, rəhbərlik:

- Müvafiq mühasibat prinsiplərinin seçilməsi və uyğun olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsəduyğun qərarların və təxminlərin qəbul edilməsi;
- Hər hansı əhəmiyyətli kənarlaşmaların açıqlanması və konsolidasiya edilmiş maliyyə hesabatlarında izah edilməsi şərti ilə MHBS Mühasibat Uçotu Standartlarının tələblərinə riayət olunması; və
- Əgər yaxın gələcəkdə, Qrupnin normal şərtlər altında fəaliyyətini davam etdirəcəyi güman edilsə, hesabat tarixinə Konsolidasiya edilmiş maliyyə hesabatlarının fəaliyyətin davamlılığı prinsipi əsasında hazırlanmasına görə məsuliyyət daşıyır.

Rəhbərlik həmçinin:

- Qrup daxilində səmərəli və yüksək səviyyəli daxili nəzarət sisteminin təşkili, tətbiqi və qorunması;
- Qrupun Konsolidasiya edilmiş maliyyə hesabatlarının MHBS Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanması və konsolidasiya edilmiş maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat uçotu sisteminin təşkil olunması;
- Mühasibat uçotunun Qrupun fəaliyyət göstərdiyi ölkədə qəbul edilmiş qanunvericilik və mühasibat uçotu standartlarına müvafiq qaydada aparılması;
- Mümkün imkanlardan istifadə edərək Qrupun aktivlərinin mühafizə edilməsinin təşkil olunması;
- Saxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması üçün məsuliyyət daşıyır.

31 dekabr 2025-ci il tarixində bitən il üzrə konsolidasiya edilmiş maliyyə hesabatları Qrupun rəhbərliyi tərəfindən 3 sentyabr 2026-cı ildə təsdiq edilmişdir.

Rəhbərlik tərəfindən:

Məleykə Abbaszadə
Sədr

3 sentyabr 2026-cı il



Allahverdiyev Rəhib
Maliyyə Departamentinin
Müdiri

3 sentyabr 2026-cı il

RSM Azerbaijan

Demirchi Tower 5th floor,
37 Khojaly ave, AZ1025,
Baku, Azerbaijan

T +994(12) 480 4571
F +994(12) 480 4563

www.rsm.az

Müstəqil Auditorun Hesabatı

“Dövlət İmtahan Mərkəzi” Publik Hüquqi Şəxsinin rəhbərliyinə və Qrupun idarəedilməsində cavabdeh olan səlahiyyətli şəxslərə:

Rəy

Biz “Dövlət İmtahan Mərkəzi” Publik Hüquqi Şəxsinin (bundan sonra “Qrup”) 31 dekabr 2025-ci il tarixinə təqdim edilən konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatının və həmin tarixdə bitən il üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabatının, konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabatının və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatının, eləcə də əhəmiyyətli uçot prinsiplərinin və digər izahedici məlumatların xülasəsindən ibarət olan konsolidasiya edilmiş maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Bizim rəyimizcə, hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları Qrupun 31 dekabr 2025-ci il tarixinə olan konsolidasiya edilmiş maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından MHBS Mühasibat Uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Rəyin bildirilməsi üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti bölməsində əks etdirilir. Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Qrupdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Digər məsələ

Qrupun 31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidasiya edilmiş maliyyə hesabatları digər audit təşkilatı tərəfindən audit olunmuş və 20 may 2025-ci il tarixində konsolidasiya edilmiş maliyyə hesabatlarına dair müsbət rəy bildirilmişdir.

31 dekabr 2025-ci il tarixində bitən il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinin bir hissəsi olaraq, biz həmçinin 31 dekabr 2024-cü il tarixinə müqayisəli məlumatları əks etdirən və 25 sayılı Qeyddə təsvir edilmiş yenidən təsnifatların auditini aparmışıq. Biz yenidən təsnifatlar istisna olmaqla (əgər varsa), Qrupun 31 dekabr 2024-cü il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditini aparmamışıq, müvafiq olaraq bütövlükdə həmin konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rəy və ya hər hansı digər əminlik formasını təqdim etmirik.

Konsolidasiya edilmiş maliyyə hesabatlarına görə rəhbərliyin və idarəetmə Səlahiyyətləri Verilmiş Şəxslərin Məsuliyyəti

Rəhbərlik, MHBS Mühasibat Uçotu Standartlarına uyğun Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasına və ədalətli təqdim olunmasına cavabdehdir, o cümlədən fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik, Qrupu ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq istəyi yaxud bundan başqa hər hansı digər real alternativini olmadığı hallar istisna olmaqla, Qrupun öz fəaliyyətini fasiləsiz davam etdirmək qabiliyyətinin qiymətləndirilməsi, uyğun olduqda fəaliyyətin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanması və fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Qrupun idarəedilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq Konsolidasiya edilmiş maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatının hazırlanmasından ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur. Lakin belə əminlik səviyyəsi Beynəlxalq Audit Standartlarına uyğun auditin aparılması zamanı bütün əhəmiyyətli təhriflərin aşkar olunacağına zəmanət vermir. Fırıldaqçılıq və ya səhv nəticəsində yaranan biləcək təhriflər o halda əhəmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda və ya bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.

Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit çərçivəsində biz auditin aparıldığı bütün müddət ərzində peşəkar mülahizələr irəli sürür və peşəkar skeptisizmi saxlayırıq. Bundan əlavə biz:

- Saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq Konsolidasiya edilmiş maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edirik və qiymətləndiririk, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayır və tətbiq edirik, rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsas təmin edən audit sübutu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Belə ki, fırıldaqçılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, təhrif edilmiş şəkildə təqdim edilməsi və ya daxili nəzarət sistemində sui-istifadə hallarını nəzərdə tutur.
- Qrupun daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işlənilib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxil nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Tətbiq edilən uçot siyasətlərinin uyğunluğunu, uçot təxminlərinin və rəhbərlik tərəfindən hazırlanmış müvafiq açıqlamaların əsaslı olduğunu qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi ilə bağlı rəhbərliyin mülahizələrinin uyğunluğu və əldə edilmiş audit sübutlarına əsasən Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyəti ilə bağlı əhəmiyyətli dərəcədə şübhə yarada biləcək hadisə və şərait üzrə qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair fikir bildiririk. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu barədə nəticəyə gəldikdə, biz auditor rəyimizdə diqqəti Konsolidasiya edilmiş maliyyə hesabatlarındakı müvafiq açıqlamalara cəlb etməli, belə açıqlamalar yetərli olmadıqda, rəyimizi dəyişdirməliyik. Nəticələrimiz auditor hesabatının tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və şəraitlər Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini dayandırmasına səbəb ola bilər.

- Konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, o cümlədən açıqlamaları və Konsolidasiya edilmiş maliyyə hesabatlarında mövcud əməliyyatlar və hadisələrin düzgün təqdim edilməsini qiymətləndiririk.
- Konsolidasiya edilmiş maliyyə hesabatları haqqında rəy bildirmək üçün Qrupa daxil olan müəssisələrin maliyyə məlumatları və Qrupun biznes fəaliyyəti ilə bağlı kifayət qədər audit sübutlarını əldə edirik. Biz qrup auditinin yönləndirilməsi, nəzarət edilməsi və nəticələrinə görə məsuliyyət daşıyıq. Biz audit rəyinə görə müstəsna məsuliyyət daşıyıq.

Biz digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və vaxtı, əhəmiyyətli audit nəticələri, eləcə də audit prosesində müəyyən etdiyimiz daxili nəzarət sistemindəki əhəmiyyətli çatışmazlıqlar barədə məlumat təqdim edirik.

3 sentyabr 2026-cı il

Bakı, Azərbaycan Respublikası

RSM Azerbaijan



**“DÖVLƏT İMTAHAN MƏRKƏZİ” PUBLİK HÜQUQİ ŞƏXSİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNƏ**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

		31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il (yenidən təsnif edilmiş*)
Aktivlər			
Uzunmüddətli aktivlər			
Əmlak, tikili və avadanlıqlar	6	24,886,891	28,169,090
Qeyri-maddi aktivlər	7	3,739,322	4,297,763
Təxirə salınmış vergi aktivləri	21	44,645	119,498
Cəmi uzunmüddətli aktivlər		28,670,858	32,586,351
Qısamüddətli aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	8	7,347,439	8,262,332
Mal-material ehtiyatları	9	5,171,174	2,945,806
Sosial ödənişlər üzrə aktiv		100,362	193,351
Ticari debitor borcları	10	58,066	51,957
Qısamüddətli bank depozitləri	11	5,529,357	3,539,315
Verilmiş avanslar	12	85,210	66,611
Vergilər üzrə aktiv		-	49,796
Digər qısamüddətli aktivlər		3,524	39,662
Cəmi qısamüddətli aktivlər		18,295,132	15,148,830
Cəmi aktivlər		46,965,990	47,735,181
Kapital və öhdəliklər			
Kapital			
Nizamnamə kapitalı	13	1,000,000	1,000,000
Bölüşdürülməmiş mənfəət		20,869,160	22,385,153
Digər kapital ehtiyatları	14	22,477,060	22,459,543
Cəmi kapital		44,346,220	45,844,696
Qısamüddətli öhdəliklər			
Vergilər üzrə öhdəlik		571,927	67,732
Sosial ödənişlər üzrə öhdəliklər		11,982	-
Malsatan və podratçılara kreditör borcları	15	404,615	376,630
İşçi heyətinə kreditör borcları	16	612,463	639,257
Gələcək dövrün gəlirləri və alınmış avanslar	17	1,018,783	806,868
Cəmi qısamüddətli öhdəliklər		2,619,770	1,890,487
Cəmi öhdəliklər		2,619,770	1,890,487
Cəmi kapital və öhdəliklər		46,965,990	47,735,183

*Burada göstərilmiş müəyyən məbləğlər 2024-cü il üzrə maliyyə hesabatlarına uyğun deyil və yenidən təsnifləşdirilmiş düzəlişləri əks etdirir, 25 saylı qeydə baxın.

Məleykə Abbaszadə
Sədr

3 sentyabr 2026-cı il



Allahverdiyev Rəhib
Maliyyə Departamentinin Müdiri

3 sentyabr 2026-cı il

**“DÖVLƏT İMTAHAN MƏRKƏZİ” PUBLİK HÜQUQİ ŞƏXSİ
KONSOLIDASIYA EDİLMİŞ MƏNFƏƏT VƏ YA ZƏRƏR HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

		31 dekabr 2025-ci il tarixində bitən il üzrə	31 dekabr 2024-cü il tarixində bitən il üzrə(yenidən təsnif edilmiş*)
	Qeyd		
Əsas əməliyyat gəlirləri	18	43,419,086	41,073,344
Mal-material ehtiyatları üzrə dəyərsizləşmənin bərpası		658	61,136
üzrə gəlir			
Digər gəlirlər		1,364	9,563
Cəmi gəlirlər		43,421,108	41,144,043
İşçi heyəti üzrə xərclər		(28,466,602)	(25,283,693)
Köhnəlmə və amortizasiya xərcləri		(4,828,660)	(3,671,003)
Əsas əməliyyat və inzibati xərclər	20	(10,879,088)	(10,391,091)
Digər xərclər		(453,118)	(350,852)
Əməliyyat (zərəri)/ gəliri		(1,206,360)	1,447,404
İnvestisiya gəlirləri	19	534,638	141,000
Vergidən əvvəlki (zərər)/ mənfəət		(671,722)	1,588,404
Mənfəət vergisi xərci	21	(844,275)	(921,518)
Davam edən fəaliyyətlərin xalis (zərəri)/ mənfəəti		(1,515,997)	666,886
Dayandırılmış fəaliyyətlərin xalis zərəri	22	-	(279,106)
Cəmi xalis (zərər)/ mənfəət		(1,515,997)	387,780

*Burada göstərilmiş müəyyən məbləğlər 2024-cü il üzrə maliyyə hesabatlarına uyğun deyil və yenidən təsnifləşdirilmiş düzəlişləri əks etdirir, 25 sayılı qeydə baxın.

Məleykə Abbaszadə
Sədr

3 sentyabr 2026-cı il



Allahverdiyev Rəhib
Maliyyə Departamentinin Müdiri

3 sentyabr 2026-cı il

**“DÖVLƏT İMTAHAN MƏRKƏZİ” PUBLİK HÜQUQİ ŞƏXSİ
KONSOLIDASIYA EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Digər kapital ehtiyatları	Cəmi kapital
31 dekabr 2023-cü il tarixinə qalıq	1,000,000	21,797,435	22,459,543	45,256,978
İl üzrə cəmi məcmu mənfəət	-	387,780	-	387,780
Dayandırılmış fəaliyyətlər üzrə düzəliş	-	199,939	-	199,939
31 dekabr 2024-cü il tarixinə qalıq	1,000,000	22,385,154	22,459,543	45,844,697
İl üzrə cəmi məcmu zərər	-	(1,515,997)	-	(1,515,997)
İl üzrə mədaxil	-	-	17,517	17,517
31 dekabr 2025-ci il tarixinə qalıq	1,000,000	20,869,157	22,477,060	44,346,217

Məleykə Abbaszadə
Sədr

3 sentyabr 2026-cı il

Allahverdiyev Rəhib
Maliyyə Departamentinin Müdiri

3 sentyabr 2026-cı il



**“DÖVLƏT İMTAHAN MƏRKƏZİ” PUBLİK HÜQUQİ ŞƏXSİ
KONSOLIDASIYA EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

		31 dekabr 2025-ci il tarixində bitən il üzrə	31 dekabr 2024-cü il tarixində bitən il üzrə (yenidən təsnif edilmiş)
ƏMƏLİYYAT FƏALİYYƏTLƏRİ	Qeyd		
İl üzrə (zərər)/ mənfəət		(1,515,997)	387,780
Düzəlişlər:			
Köhnəlmə və amortizasiya xərcləri	6, 7	4,828,660	3,683,856
İnvestisiya gəliri		(534,638)	(141,000)
Mal-material ehtiyatları üzrə dəyərsizləşmənin bərpası	9	(658)	(61,136)
Mənfəət vergisi xərci	21	844,275	921,518
Uzunmüddətli aktivlərin silinməsindən zərər	6, 7	20,045	200,703
Dövrüyyə kapitalında hərəkətlərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		3,641,687	4,991,721
Ticari debitor borcları	10	12,146	51,538
Mal-material ehtiyatları	9	(2,224,708)	(623,183)
Gələcək dövrün gəlirləri və alınmış avanslar	17	211,915	(294,683)
Digər vergilər və sosial ödənişlər üzrə öhdəliklər		16,970	(476,768)
Malsatan və podratçılara kreditor borcları	16	1,822	437,185
Verilmiş avanslar	12	(18,599)	(34,618)
Digər qısa müddətli öhdəliklər		36,138	29,949
Vergi və faizlərdən əvvəl əməliyyat fəaliyyətlərindən daxil olunan xalis pul vəsaitləri		1,677,371	4,081,141
Ödənilmiş mənfəət vergisi		(126,792)	(252,804)
Əməliyyat fəaliyyətlərindən daxil olunan xalis pul vəsaitləri		1,550,579	3,828,337
İNVESTİSIYA FƏALİYYƏTLƏRİ			
Əmlak, tikili və avadanlıqların alınması(a)	6	(546,036)	(553,590)
Qeyri-maddi aktivlərin alınması	7	(444,511)	(826,290)
Qısamüddətli bank depozitləri	11	(5,500,000)	(3,500,000)
Qısamüddətli bank depozitlərindən daxilolmalar	11	3,500,000	1,000,000
Əldə edilmiş faizlər		525,075	95,688
İnvestisiya fəaliyyətlərində istifadə olunan xalis pul vəsaitləri		(2,465,472)	(3,784,192)
Pul vəsaitlərində xalis (azalma)/ artım		(914,893)	44,145
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	8	8,262,332	8,218,187
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	8	7,347,439	8,262,332

*Burada göstərilmiş müəyyən məbləğlər 2024-cü il üzrə maliyyə hesabatlarına uyğun deyil və yenidən təsnifləşdirilmiş düzəlişləri əks etdirir, 25 sayılı qeydə baxın.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda daxil edilməmiş nağdsız əməliyyatlar

31 dekabr 2025-ci il və 2024-cü il tarixlərində bitən illər üzrə konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatda təqdim edilən məbləğlərə aşağıdakı nağdsız əməliyyatlar daxil deyil:

a) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin balansından daxilolmalar şəklində əldə edilmiş 17,517 AZN məbləğində əmlak, tikili və avadanlıqlar (2024-cü ildə 551,065 AZN)

Məleykə Abbaszadə
Sədr

3 sentyabr 2026-cı il



Allahverdiyev Rəhib
Maliyyə Departamentinin Müdiri

3 sentyabr 2026-cı il